

14.09.2020: Xəbər

### **KİM Emerald məlumat bazalarına sınaq girişi əldə etdi**

Xəzər Universiteti Kitabxana-İnformasiya Mərkəzi (KİM) cari ilin 14 oktyabrına qədər *Emerald* məlumat bazalarına sınaq girişi əldə etdi.

Sınaq zamanı bu *Emerald* məhsullarından istifadə etmək olar:



1. **Emerald-ın ən böyük və ən yaxşı çoxprofilli eJournal kolleksiyası (*Emerald eJournals Premier Collection*)**. Çoxlu fənlər üzrə 309 jurnaldan 200.000-dən çox məqalə verir.

2. **Emerald-ın biznes, idarəetmə və iqtisadiyyat üzrə elektron kitabları (*Emerald Business, Management & Economics eBooks*)**. 1991-ci ildən etibarən, ticarət, mühasibat, strategiya, iqtisadiyyat, marketing, insan resursları, istirahət və turizm, kitabxana araşdırmaları, dövlət siyasəti, ətraf mühitin idarə edilməsi, təhsilin idarəedilməsi, logistika mövzularında 1600-dən çox elektron kitab nəşr edilmişdir.

3. **Emerald-ın sosial elmlər üzrə elektron kitabları (*Emerald Social Sciences eBooks*)**. 1999-cu ildən etibarən təhsil, sosiologiya, sosial xidmət, ictimaiyyətlə əlaqələr, tədris, mədəniyyət araşdırmaları, cins araşdırmaları mövzusunda 1000-dən çox elektron kitab nəşr edilmişdir.

Məlumat bazasına bu link vasitəsilə daxil olmaq olar:

<https://www.emerald.com/insight/>.

Uzaqdan giriş üçün Təşkilat Giriş Nömrəsi ilə daxil olmaq olar (TGN nömrəsi). Bütün son istifadəçilər TGN-dən istifadə etmək üçün öz profillərini yaratmalıdırlar. TGN almaq üçün kitabxananın əməkdaşları ilə əlaqə saxlamaq lazımdır.

### **Trial Access to Emerald Databases**

Khazar University Library & Information Center has got trial access to Emerald databases valid until 14<sup>th</sup> of October 2020.

You will have access to the following Emerald products during the trial:

1. **Emerald eJournals Premier Collection**; Emerald's biggest and best value multidisciplinary eJournal collection. It gives to over 200,000 articles from 309 journals across multiple subject disciplines.

2. **Emerald Business, Management & Economics eBooks**; Over 1,600 ebooks titles published from 1991 on Business, Accounting, Strategy, Economics, Marketing, HR, Leisure & Tourism, Library Studies, Public Policy, Environmental Management, Knowledge Management, Logistics.

3. **Emerald Social Sciences eBooks**; Over 1,000 ebooks titles published from 1999 on Education, Sociology, Social Care, Public Relations, Learning, Cultural Studies, Gender Studies

Access link is: <https://www.emerald.com/insight/>

For remote access, you can login with Organization Access Number. All end users must create their own profiles to use the OAN. To get the OAN please contact to the library staff.

*Hazırlayan: Tatyana Zaytseva*